



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
Q Ə R A R

№12/13

Bakı şəhəri

16 iyul 2020-ci il

AMEA-nın müxbir üzvü Oruc Həsənlinin
70 illik yubileyi haqqında

2020-ci il avqustun 15-də görkəmli psixoloq alim, psixologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oruc Qafar oğlu Həsənlinin anadan olmasının 70 ili tamam olur.

AMEA-nın müxbir üzvü Oruc Həsənli 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir. O, 1992-ci ildə “Diyarşünaslıq materiallarından istifadə şagirdlərin mənəvi tərbiyə vasitəsi kimi” mövzusunda namizədlik, 2005-ci ildə isə “Şagird şəxsiyyətinin formalaşmasında diyarşünaslıq materiallarından istifadənin imkanları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 2008-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda professor olmuş, 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Oruc Həsənli 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Xanlıqlar kənd orta məktəbində əmək fəaliyyətinə başlamış, 1975-ci ildə Naxçıvan Dövlət Universitetində assistent, sonralar isə müəllim, baş müəllim, dosent və professor vəzifələrində, 1993-2008-ci illərdə Naxçıvan Universitetində tədris işləri üzrə prorektor, 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrində çalışmışdır.

Onun elmi-pedaqoji fəaliyyətinin əsasını psixologiya, ümumi psixologiya, yaş psixologiyası, pedaqoji psixologiya, sosial psixologiya, ailə psixologiyası istiqamətində apardığı elmi tədqiqatlar təşkil edir. O.Həsənli bu istiqamətdə 26 kitab və monoqrafiyanın, 220-dən artıq elmi məqalənin müəllifi olmuşdur. Onlardan “Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi (2002), “Dərsdənkənar məşğələlər zamanı diyarşünaslıq materiallarından istifadə etməklə tələbələrin şəxsiyyətinin formalaşdırılması” (türk dilində, 2003), “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi” (2011), “Məktəb psixoloqunun stolüstü lüğəti” (2013) “Didaktika” (dərslük, 2015), “Təhsilə müasir psixoloji yanaşmalar” (2017) geniş elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

Psixologiya elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində də Oruc Həsənlinin xidmətləri vardır. Onun rəhbərliyi ilə 1 nəfər elmlər doktoru, 15 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir.

O.Həsənli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV və V çağırış deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olmuşdur.

AMEA-nın müxbir üzvü Oruc Həsənli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi", 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar xatirə medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2014-cü il tarixli Sərəncamı ilə O.Həsənli "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Oruc Həsənlinin psixologiya elminin inkişafındakı xidmətlərini və 70 illik yubileyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

QƏRARA ALIR:

1. AMEA-nın Naxçıvan Bölməsinə (akademik İsmayıl Hacıyev) tapşırılsın ki, AMEA-nın müxbir üzvü Oruc Həsənlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilsin.
2. AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə (Ağahüseyn Şükürov) tapşırılsın ki, kütləvi informasiya vasitələrində alimin həyat və yaradıcılığına həsr edilmiş məqalələr dərc edilsin.
3. Qərarın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyliyə həvalə edilsin.

AMEA-nın prezidenti



akademik Ramiz Mehdiyev

AMEA-nın akademik-katibi

AMEA-nın müxbir üzvü
Əminəğa Sadıqov